



**Vaqif YUSİFLİ,**  
*filologiya elmleri doktoru*

**Adını tarixə yazdı Mübariz,  
Ruhunu xalqına əmanət verib.**

Azərbaycanın Miili Qəhrəmanı, bir günün içində öz igidliyilə adını əbədiləşdirən, xalqına şöhrət qazandıran, ölümü bahasına olsa da, düşmən qüvvəsini sarsıdan Mübariz İsmayılov və onun qəhrəmanlığı artıq neçə şeirin, poemanın, publisistik yazıların mövzusuna çevrilidir. Yazılan şeirlərdə, poemalarda Mübariz adı qəhrəman kimi yox, misilsiz, müstəsna qəhrəman kimi təqdim olunur. Bir insanın bu dərəcədə fövqəladə igidlik göstərməsi, saysız-hesabsız düşmən əsgərini məhv etməsi tarixdə nadir hadisələrdən sayıla bilər.

Şabrandan yaşayan, o bölgədə kifayət qədər tanınan, həmçinin müasir Azərbaycan şeirində də öz imzasını qoymuş Məzahir Zeynal "Səbrimin daşan günü" poemasını Mübariz İbrahimovun qəhrəmanlığına həsr etmişdir. Poema lirik-epik səpgidədir, müəllifin düşüncələri ilə Mübarizin qəhrəmanlığının təsviri bir-birini əvəz edir.

Poemada üç əsas xətt, müəllif ideyasını eks etdirən üç tendensiya diqqəti cəlb edir. Birinci xətt vətənpərvərlikdir. "Torpaq-Vətən sevgisi"ndə qəhrəmanlığın mənbəyi, kökü, hansı qaynaqdan gücləməsi əsas olunur. Vətən sevgisi, torpaq məhəbbət önce ailədən başlanır:

Hallallıqla qoyulmuş ailənin təmeli,  
Elin xeyir-duası, həm Tanrıdan güclər.  
Həyatda haqqın kökü hallallıqdır deməli,  
Halal köklü saf insan el gözündə uclar.

Biləsuvarın Əliabad kəndində bir oğlan uşağı dünyaya gelir. Ağakərim

# MİSİLSİZ QƏHRƏMANLIĞIN TƏRƏNNÜMÜ

kİŞİ BU KƏNDİN SAYILAN-SEÇİLƏN, AĞIR TƏBİƏTLİ, ÖMRÜ-GÜNU ZƏHMƏTLƏ KEÇƏN, HAMİNİN RƏĞBƏTİNİ QAZANMIŞ BİR AİLƏ BAŞÇISİDİR. O, MÜBARİZİ DƏ VƏTƏNPƏRVƏR BİR OĞUL KİMİ BÖYÜDÜR. VƏTƏNI SEVMƏK ATANI-ANANI, DOĞULDUĞUN KƏNDİ SEVMƏKDƏN BAŞLAYIR.

GENDƏN GƏLƏN TOXMALAR CÜCƏRDİKƏ QANINDA, SAF İNSANI DUYĞULAR ÜRƏYLİNDƏ GÜL AÇDI  
VƏTƏN EŞQI, BİR OĐ Kİ, GƏRƏK KÖNÜLDƏ YANSIN,  
BU SEVGİNİN KÖRPƏ TƏK BƏŞLƏNMƏYİ ŞƏRT OLAR.  
O DA GƏRƏK AĞACTƏK KÖK BAĞLAYIB DAYANSIN,  
AXI ZƏRİF HISLƏRİN SINAQLARI ŞƏRT OLAR.

BU HİSSƏLƏR GÜC VERƏR BİR ATATƏK, ANATƏK,  
BUNDAN QURUR DUYARDI AĞAKƏRİM, ŞAMAMA.  
TORPAQ, VƏTƏN SEVGİSİ BELƏ YARANSIN GƏRƏK,  
GÖL DÖNÜR NEÇƏ Kİ, DAMLALAR DAMA-DAMA.

"DEYİBLƏR Kİ,-VƏTƏNDƏN BİRCƏ QARIŞ PAY OLMAZ, TORPAQ ONU QORUYUB SAXLAYANA VƏTƏNDİR"-BU MISRA POEMANIN VƏTƏNPƏRVƏRLİK XƏTTİNİ MÜƏYYƏNLƏŞDIRİR VƏ MÜƏLLİFIN İDEYASINI TƏCƏSSÜM ETDIRİR. XALQ ŞAIRİ QABİLİN VƏTƏN HAQQINDA YAZDIĞI ŞEİRİN SON MISRALARINI BURDA XATIRLAYIRAM: "Bu dünyada bir-birindən hər şey qopar, ayrılır, Ayrılmayan bir Vətəndir, bir də mən". Mübariz İbrahimov da təpədən-dırnağa, bütün əqidəsiylə, amaliyla Vətəne bağlı idi. Hərbi xidmətdə olanda daim düşməndən necə qisas almaq barədə düşünürdü. İşğal olunmuş torpaqlarımızın, şəhid olmuş yurddاشlarımızın qisasını almaq onun varlığına hakim kəsilmişdi. Müəllif onun qisas qabağı düşüncələrini belə təsvir edir.

BİLİRDİ QAYITMAZ YOL ÜSTÜNDƏDIR,  
ÜRƏYİ BİR ANLIQ ACI GÖYNƏDİ.  
AĞ KAĞIZ GÖTÜRDÜ, YAZMAQ İSTƏDİ,  
ƏLİNDE QƏLƏMIN UCU GÖYNƏDİ.

MÜBARİZ QİSAS, INTİQAM ALOVLARI İÇİNDƏ SON MƏKTUBUNU YAZIR, QOY BİLSİNLER Kİ, O, VƏTƏN ÜÇÜN ÖLÜMƏ YOLLANIR.

CANIM ATAM VƏ ANAM,  
MƏNDƏN ÖTRÜ DARIXMAYIN.

İNŞALLAH, CƏNNƏTDƏ GÖRÜŞƏCƏYİK,  
MƏNİM ÜÇÜN BOL-BOL DUA EDİN.  
ŞƏHİD OLSAM, AĞLAMAYIN.  
ÇOXLU SƏDƏQƏ VERIN.  
ALLAH BÖYÜKDÜR! VƏTƏN SAĞ OLSUN!

Poemada ikinci xətt Mübarizin igidiyi, qəhrəmanlığı ile bağlıdır. "Bir əsgər tək gedir qoşun üstüne". Doğrudan da, bu hərəkət müharibədə çox nadir hallarda təsadüf edilir. Amma atəşkəs dövrüdür. Hərçənd ki, düşmən tərefi hər gün bu atəşkəsi pozur. "Tülükü ele tüklüdür. Hər axan su Xan Araz, hər kükrəyən Kür olmaz. Axı tülkü balası heç vaxt dönüb şir olmaz".

Müəllif düşmən tərefin de niyyətini, qorxu və təşvişini, törətdikləri cinayətləri, türk xalqına nifretini, "böyük Ermənistən" xülyalarını süjetə daxil edir. Aşot, Horen, Vartan- bu məlum erməni sıfətləri ermənililiyin mahiyyətini faş edir. Horenin atası Armen "tülükü" ləqəbi ilə tanındı, Sumqayıt hadisələrində Qriqoryanın sağ əliyidim, türklerin dilini türkdən yaxşı biliirdi, Yerevandan maşınla Qarabağa gedəndə Laçın yolunda maşını minaya düşür, o dünyalıq olur. Ermənililiyin mahiyyətini müəllif onların dialoqlarında, törətdikləri cinayətlər barədə səhbətlərində nəzəre çarpdırır. Onların içindəki türkə nifret hissi əməllərində üzə çıxır. Vartan onunla öyünür ki, atdığı ilk gülədən Meryəm qarı yerindəcə o dünyalıq olur. "Andronik babanın ruhu şad olun deyə, Ölenlərin burnunu, qulağıni kəsirdim"-deyir. Və bu anda Mübariz bir ildirim kimi düşmənlərin üstünə şığıyır:

QƏLBİ XƏYƏNƏT DOLU O NANKOR İNSANLARIN,  
ÖLENLERİ KİM OLDU, QALANLARI KİM OLDU?  
BU DƏSTƏDƏNÇÇOX ADAM: AŞOT, QURGEN VƏ SAİR,  
QURDUQLARI TƏLƏDƏ ÖLÜMƏ MƏHKUM OLDU.

QORXUDAN İÇİN YEDI GİZLƏNİB SAĞ QALAN DA,  
DONDU QULAQLARINDA YER TİTRƏDƏN BİR SADA.  
QARANLIĞA QARIŞDI MÜBARİZ DƏ BİR ANDA,  
DAĞDAN-DAĞA ÇİRPİNDİ DİLİNDƏKİ SON NIDA.

Əlbəttə, müəllif Mübariz İbrahimovun qəhrəmanlığını təsvir edərkən baş verən hadisenin detalları üzərində də dayanır. İnsan heyret edir ki, o, cəbhə xəttini necə keçir, heç bir minaya toxunmadan necə sağ-salamat düşmən tərefə adlayır, son güləsine qədər onlarla erməni necə torpaq sərir-bunlar adı qəhrəmanlıqdan da-ha ucada dayanırmı? Əlbəttə, müharibənin öz qanunları var, amma bu hadisə-Mübarizin bu misilsiz qəhrəmanlıq aləmi poetik şəkildə qələmə alaraq bizə tanıdır və belə bir mühitdə gənc bir oğlanın qətiyyətli qərarını alqışlayıb qürur duyurur.

Poemada üçüncü xətt "Tufan olub döñəcəm" fəslində öz əksini tapır. Bu da müəllifin müdaxiləsidir. Sanki Mübarizin və bütün yurddashlarımızın adından deyir ki:

QƏLBİNİZİ QURD KİMİ YEYACƏK BU QORXUNUZ,  
TUFAN OLUB DÖÑƏCƏM BİR DƏ ZAMAN GƏLƏNDƏ.  
BİR ƏSGƏR HƏMLƏSDƏN ƏRŞƏ QALXIB YUXUNUZ,  
BƏS ORDUNUZ NEYLƏYƏR "AZƏRBAYCAN" GƏLƏNDƏ?

DƏDƏM QORQUD GƏZƏN YER XAIN, NANKOR YETİRMEZ,  
HAQQ YOLUNU KƏSMƏYİN, NƏFSİN 67 İZƏ SƏDD OLUN.  
MURDARSINIZ, TRPAĞIN ÜSTÜ SİZİ GÖTÜRMƏZ,  
ÇIXIN GEDİN BU YERDƏN, XOSUNUZLA RƏDD OLUN.

Məzahir Zeynalın bu poeması haqqında mən onun "Qəlbin umacaq yeri" kitabına yazdığını ön sözə də söhbət açmışdım. Həmin ön sözə qeyd etmişdim ki: Bu gün Azərbaycan poeziyasının torpaq, vətən, yurd sevgisit digər bütün mövzuların sevgi təcəssümündə yüksəkdə durur. Yaralanmış, paralanmış Azərbaycanın ən böyük amali Qarabağı, itirilmiş torpaqları işğaldan azad etməkdir. Bu yolda nə qədər qanlar tökülb, sülh baş tutmazsa, yenə də qanlar tökülcək. Ordumuz da qüvvətlenib. Şəhərimiz də bu böyük amali öz sətirlərində yaşıatmaqdadır. Milli qəhrəmanımız Mübariz İbrahimovun təsvirəgelməz igidlik nümunəsi isə şeirimizdə vətənpərvərlik duyğularının rəhniyətə çevrildi. Məzahir Zeynalovun poeması da bu mövzuda yazılmış əsərlərin sırası baxımından nə birinci

nə də axırındır. Poemada əsas motiv, əsas ruh torpaq, vətən sevgisidir. Və bu sevgini misilsiz qəhrəmanlığı, şəhidliyi ilə isbata yetirən Mübariz İbrahimovun həyatıdır, ölümsüzlüyə gedən yoludur.

Bütün poemaya boyu Mübarizin bir Azərbaycan oğlu kimi daxili həyəcanlarının şahidi olur. Şair də onu qəhrəmanlıq səfərber edən hissələrin təsiri altında yaşadığı qəhrəmanlıq aləmi poetik şəkildə qələmə alaraq bizə tanıdır və belə bir mühitdə gənc bir oğlanın qətiyyətli qərarını alqışlayıb qürur duyurur.

Məzahir Zeynalın "Boğulmayan göz yaşı" adlı kiçik poeması da yenə Mübariz İMbrahimova həsr edilib. Poemada Baba və Nəvə Vətən və qəhrəmanlıq-ölümsüzlük, şəhidlik baredə mükalime aparırlar.

O YERDƏ Kİ, TANRİ BİZİ YARATDI,  
ÖMÜR VERDİ, RUZU VERDİ YAŞATDI,  
QƏLBİMİZDƏ SEVGİ BITDİ, BOY ATDI,  
O TORPAĞA VƏTƏN, VƏTƏN DEDİK BİZ.

VARLIĞINDA HƏR ZƏRRƏNİN PAYI VAR,  
PARÇALANIB, İNDİİ NEÇƏ SAYI VAR,  
DƏRBƏNDİMIN, TƏBRİZİMİN TAYI VAR?  
O TORPAĞA VƏTƏN, VƏTƏN DEDİK BİZ.

NƏĞMƏ DEYƏN DİLİMİZDİR-QARABAĞ,  
DAĞLARINDA QAN AĞLAYAN QARA BAX  
GÖR KİMLƏRƏ TAPDAQ OLUB QARABAXT,  
O TORPAĞA VƏTƏN, VƏTƏN DEDİK BİZ.

Baba ilə Nəvənin söhbətində çox ibretli məqamlar var. Arzu edərdim ki, bu günkü cavanlar, xüsusiət, mətbətlilər bu poemanı oxusunlar. Vətən sevgisinin mahiyyətini dərk eləsinlər. Torpağı, yurdu, böyük Azərbaycanı sevməyi öyrənsinlər. Baba nəsihetini eşitsinlər:

KÖMƏYİNİ UMMA YADDAN,  
TORPAĞINI QORU, BALA.

MƏN MƏZAHİR ZEYNALI -QƏHRƏMANLIĞI VƏSF EDƏN BU POEMALARA GÖRƏ ALQIŞLAYIRAM!